

مجلس خبرگان

قیمتی ۱۲ پیک

۴ آگوست

Цѣна 12 к.

№: 78



شامسی

Abunə qiyməti Tiflisdə və ətraf üçün
aprelin əvvəlindən yanvarın birinədək,
yə'ni:

9 aylığı (39 nüsxə) - 4 manat

Altı aylığı (26 nüsxə) - 3 manat

Üç aylığı (13 nüsxə) - 1 manat 60 qəpik

Əcnəbi məmləkətlərə 9 aylığı - 5 manat

Nüsxəsi - idarəmizdə 10 qəpik .

Özgə şəhərlərdə - 12 qəpik

Məcmuənin adresi: Tiflis, Voronsovski
küçədə, nömrə 47.

"Molla Nəsrəddin" idarəsi.

Тифлис, Воронцовская улица № 47

Редакция журнала

«МОЛЛА НАСРЕДДИН»

İdarəyə göndərilən məktub və məqalə-
lər açıq türk dilində yazılmış olmasalar çap
olunmayacaqlar.

Adres dəyişmək haqqı 7 ədəd 7 qəpiklik
markadır.

Cümə 26 cəmədiyəl-axər 1324 Hər həftə nəşr olunur 4 avqust 1906

TELEQRAF XƏBƏRLƏRİ

Şuşa - General Qoloşapov əzl olunub geri
çağırıldı.

Tiflis - Konsul cənabları İranın hürriyyətini
camaata e'lan edən kimi iranilər həmin gecə
heç misli görülməmiş bir dərəcədə çirağanlıq
edib ta bəsəhər şadyənəlik elədilər.

Şamaxı - Buranın nüfuzlu alimləri camaatı
tərgib edirlər ki, "qiraətxana"ya gedib qəzet
və məcmuə oxusunlar və qiraətxananın yanın-
da bir müşavirə məclisi də əmələ gətirsinlər.

Şəki - Bəsirətli bə'zi yaşlı əfəndilərin və hə-
miyyətli sövdəgərlərin hümmətilə "Yuxarı mə-
həllə bazarı" ilə "Tabaqxana" bazarları ittifaq
edib cümə günləri hamı birdən dükanlarını
bağlayırlar. Belə ki, erməni və müsəlman dü-
kanlarından başqa cümə günləri bir açıq dü-
kan tapılmaz.

Batum - Acara bəyləri cümlə Acara camaatı
tərəfindən vəkalətən Qafqaz namestnikinə şid-
dətli və uzun teleqram göndərüb general Qo-
loşapovun əzlini tələb etdilər.

Bura tacirləri Qarabağdakı müsəlman yaralı-
larına ianə üçün dünən doktor Mehmandaro-
vun üstünə 5 min manat göndərirlər.

Təbriz - Təzə "Ədalətxana"ya cənab Saidül-
mülk, həzrət müztərab İmam Cümə, Umdətül-
tüccar və Cameüd-dinar cənab Hacı
Məhəmmədağı sərraf, cənab Hacı Qasım Ər-
dəbili camaat və füqərayi-kasibə tərəfindən
vəkil intixab olundular.

Istanbul- Xəfiyyə başçıları İzzət və Fəhim
paşalar dövləti əliyyəyi-İrəninin hürriyyət və qan-
unü-əsisisini dillərinə gətirənləri xəbər verən
xəfiyyələrə on min quruş mükafat və də edir-
lər.

Tehran - Şah həzrətləri soltanın Qafqaza et-
diyi ianədən xəbərdar olan kimi buyurdu cəmi
İranda ianə dəftəri açılsın.

Peterburq - Rusiyə imperatoru bu günlərdə*

QOLOŞAPOVUN GERİ ÇAĞIRILMASI

Şuşadan çəkilən teleqrammadan oxucuları-
mız görəcəklər ki, general Qoloşapov Şuşadan
geri çağırılıb.

Qoloşapovun əzl olunmasının əhvalatını na-
ğıl eləmək istəyirəm. Kişinin çörəyinə bais
müfti və şeyxül-islam cənabları bir tərəfdən,
bir tərəfdən də Dağıstan müsəlmanlarının nü-
mayəndələri oldular.

Müfti və şeyxül-islam cənabları faytona mi-
nib sərdar yanına Qoloşapovdan şikayət etmə-
yə gedəndə mən də orada idim. Nə qədər
dedim getməyin, gəlin bu daşı ətəyinizdən tö-
kün, mənə qulaq verən olmadı.

Axırı müfti əfəndi mənə cavab verdi: niyə
getməyə, ay Molla, bizim müsəlman qardaş-
ları Şuşada qırsınlar, biz duraq baxaq? Sənin
qeyrətinə nə gəlib? Mən gördüm ki, müfti
əfəndi doğru fərmayış edir, dedim, eybi yox-
du, gedirsiniz gedin, amma barı biriniz gedin,
ikiniz də birdən getməyin. Dedilər - niyə? De-
dim - ondan ötrü ki, cənab canişin sizi görüb
qorxar. Şeyxül-islam əfəndi buyurdu ki, qor-
xar, yazaram Bakıdan flan molla və Danabaş
kəndindən də flan molla dua yazıb göndərər-
lər. (Mollaların adını şeyx cənabları söylədi,
amma mənim yadımdan çıxdı).

Bəli, faytonu sürdülər. Mən faytonun daly-
ca sərdar imarətinin yanına kimi qaçdım ki, iş-
di, canişin qorxsas, mən bir çarə edim, çünki
mən özüm də mollayam, hər bir dərdə əlac
edə bilərəm.

Canişin cənabları akoşkadan faytonu görcək
qapıçılara buyurdu ki, qapıları açsınlar.

Xülasə, canişin həzrətləri əli titrəyə-titrəyə
qələmi götürüb Qoloşapova hökm elədi ki,
durmayıb gəlsin, hətta teleqramı verdi müfti
əfəndi özü də oxudu. Mə'lumdur ki, müfti
əfəndi rusca kamil oxuyub danışa bilir, hətta
çox vaxt qazi və mollalar ilə rusca danışır.

Qərər, haman saat teleqraf göndərildi.
Müfti və şeyx cənabları qəhvə içməyə məşğul
oldular və aradan səkkiz dəqiqə keçmişdi ki,
Şuşadan Qoloşapovdan belə cavab gəldi: ay
sərdar, başına dolanım, axır mənə mühəvvəl
olunan hökmlərin dördədən birini əmələ gətir-
məmişəm, belə iş olar ki, məni indiki vaxtda
çağırırsan?

Canişin cənabları genə qələmi götürüb yaz-
dı: çox danışmaq istəməz, ağa buyurur sür
dərəyə - sür dərəyə.

Genə səkkiz dəqiqə keçməmişdi - Ağdamdan cavab gəldi: Sizin hökmünüzə binaən mən Şuşadan çıxıb indi Ağdamdayam və gözləyirəm ki, atları qoşsunlar minib Yevlaxa tərəf yola düşüm. Müfti və şeyxül-islam həzrətləri canişinə "ispasibo" deyib istədilər yola düşələr. Mən bu heyndə sərdarın imarətinin akoşkasına dırmaşıb bu işlərə tamaşa edirdim, cənab şeyx məni görüb dedi: ay molla, sən allah düş aşığa, sərdar səni görər, biz xəcalət çəkərik. Dedim, cənab şeyx, bir yavığa zəhmət çək, qulluğunuza bir neçə söz ərz edim. Dedi - nə demək istəyirsən? Mən yavaşca başladım:

Etdi bu fələk hər kəsə bir tövr yamanlıq
Səd heyf keçən gün,
Şükr eylədik allaha yetişdikcə ziyanlıq
Olduq genə məmnun.
Hər bir iş üçün xatiməbəxş oldu bu afaq
Əfsürdə biz olduq,
Çaldı bizə bir özgə sayaq ilə fıırıldaq
Qəmli günə qaldıq.
Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar,
Boylə fələk olmaz,
Yox boylə ikidilli, yaman üzlü cəfakar
Bir zərrə utanmaz,
Verdi bu hamı qonşulara sən'ətü dövlət
Dünya, sənə lə'nət,
Səsləndi gedin siz yatın həmməmdə rahat
Bicadı bu zəhmət.
İslam uşağı yatsın ayağında fələqqə
Bu noçdü tə'lim,
Vursun bunların başına həm Mirzə Tərəqqə
Eylün onu təkrim.
Eyvay, bu fələk qoydu bizi ləğməyə həsrət
Qaldıq biz adamsız,
Verməz dəxi bir parça çörək tapmağa fürsət
Get yatgilə şamsız.
Öz bildiyini qıldı müsəlmanlara dövran
Əl işdən üzüldü.
Çaqçaq başın ağratdı, kefin çəkdi dəyirman,
İş həcvə düzüldü.
Bu çərxi-sitəmkarın aman məsxərəsindən,
Bais, balan ölsün.
Baxmış bu müsəlmanlara qəm pəncərəsindən
Çərxin üzü dönsün.
Əvvəl bu fələk cümlədən əymişdi dimağı
Qəm kasəsi daşdı,
Axırda bizim başımıza vurdu çanağı
Su başdan aşdı.
Bir rus görəndə oluruq xar yanında
Quzu-keçiyik biz.
Keçməz sözümüz bir pula sərdar yanında
Çünki nəçiyik biz?
Tarı buna şahid
Quzu-keçiyik biz.

Molla Nəsrəddin

QAFQAZ XƏBƏRLƏRİ

Ordubad

Bakıdan Qafqazın nöqtələrinə məktəb xüsusunda göndərilmiş proqrama binaən şəhərin üsuli-qədim müəllimlərindən iki nəfərini məzkur məclisə göndərməyə qərar verdilər. Yol xərci isə şagirdlərin boynunadır, çünki axun-

dun mənzuru məzkur məclisdə falaqqa xüsusunda bir neçə söz danışmaqdir, şagirdlər isə bu işə sülh ilə xətamə çəkməkdən ötrü axunda bir para xidmətlər edəcəklərini və'də etmişlər ki, bayramda yağlı çörək, məhərrəmdə halva, baharda quzu, yayda ayran və hər gündə bir nəfər şagird molların evinə üç-dörd qab su daşısın.

Bakı

İltimas edirik "Molla Nəsrəddin" qəzetinin sütunlarında səbt olunsun:

Bir gün Məşqətə kəndindən keçərkən bir evin qabağında gördüm xeyli adam və heyvanat durublar, dedim görəsən nə var. Xatircəm olmaqdan ötrü bir kişidən sual etdim: bu məxluq nə üçün burada durublar, nə vəqiə olubdur? Belə cavab verdi: buraya çildağ deyirlər. Dedim çildağ nə olmuş ola? Dedi, yəni "ocaq". Dedim ocaq nə olsun? Dedi hər kim qəfildən qorxsas, buraya gəlir, buranın mücaviri əsgri parçasın yandırır, haman qorxanın bədəninin bəndlərinə dağ basır, qorxan adam yaxşı olur, nəzir verir. Dedim maşaallah.

Mən də üç gün ondan qabaq vağzaldan keçərkən üç nəfər erməni, bir nəfər urus güllə atdılar. Mən qorxmışdım, rəngim saralmışdı. Filfövr atdan düşüb getdim o yerə, içəri daxil oldum. Bir neçə parça əsgri yandırılıb mənim bəndlərimə dağ basdılar və mən də bir qədər nəzir verdim. İki-üç gün ondan sonra ayna götürüb baxdım gördüm rəngim yaxşıdır və yaxşı olmuşam. Şükür allaha olsun.

Dərviş

Nuxu

Əzizim Molla dayı!

Sən hər dərdin davasını bilirən, hər azara bir dua yazırsan, özün də bilməyəndə bilən adam göstərirən, biz nuxalıları da dərddən qurtar, bizə bir əlac və yol göstər. Neyləyək, başımıza nə kül tökək, bir həftədi nə bağa gedə bilirik və nə də dağa, elə gündə yağış-mağış yağa-yağa durur. Belə də müsibət olar, lap batdıq. Ax, keçən günlər! Sənin canın üçün, Molla dayı, gündə gedərdik bağa və dağa, vurardıq asnası, vertuşkanı, furanı (konçina). Kef, kef, nə kef!

İndi bizə bir çarə ki, yağış kəssin. dünən gedib çay qırağındakı cindar Hacı İsmayıldan xəbər aldım yağışı nə cür kəsmək olar? O büzürgüvar buyurdu: qırx keçəlin adını yazıb ağacdən asarsan, yağış kəsər.

Gəlib Nuxu bazarında dilənən qız və oğlan 39 keçəl tapdım, qırxıncı düzəlmədi. Sən allah Molla dayı, tap mənə bir islam şəhəri ki, orada qırx keçəl dilənçi tapılsın ki, onların adını yazıb ağacdən asam ki, yağış kəsə. Əlbəttə, bu doğrudur, buna şəkk eləmək olmaz, çünki o büzürgüvar Hacı cindar dünyada bir şey yoxdur ki, bilməsin.


Dərdmənd

İrəvan


Bu axırkı erməni-müsəlman iğtişalarında tutulub həbsxanaya dolan müsəlman dustaqlarının ac, çörəksiz, tütün-papirorossuz, çay və şəkərsiz qalmalarını nəzərə alıb biçarələrə ianə qəsdilə böyük bir ehsan olundu! Belə ki, şəhərimizin mö'təbər pullu və sərvətlilərindən



— Buyurun!
— Xeyr, buyuracaqsınız!..
— Yox vallah, buyurun!
— Yox vallah, siz buyurun!



Heç padşah da belə yazı bilməz



Xəta eləyirəm şəhərə gəlirəm: arvad-uşaq o qədər şey tapşırırlar ki, başa qayıdanda hammala oxşayıram.

möhtərəm bir şəxs bu günlərdə həməən biçərə-lərə bir yük buz ehsan elədi. Xudavəndi-kərim ehsan edən bu zatın qarnını sərinlətsin. Amin, bir milyon amin, amin deməkdən qolum-ağzım yoruldu.

Qurbağa

Bakı

Əzizim Molla əmi, yazıb mə'lum edirəm ki, bu gün iyul[un] 31-də Təbrizdən Badkubəyə varid oldu üç mütrüb, bir tar çalan, bir də dümbəkçi, özləri də sakin olurlar Badkubədə Lələyovun karvansarayında, falabaxan Mirzə Düdük Muzğan oğlunun mənzilində. Əgər Tiflisdə bir toy yainki xeyir iş olsa, yazıb e'lan edəsiz.

Ziyanavər

VƏTƏN MƏHƏBBƏTİ

Vətəndən bə'zi səbəblərə uzaq düşən qara-bağlılar bəlaya giriftar olan vətəndaşlarının əhvalını hər bir vasitə ilə yoluxub izhari-mə-həbbət və təəssüf etməkdədirlər.

Peterburq darülfünununun tələbələrindən bir Qarabağ ermənisi "Novoye vremya" qəzetində üzünü Şuşa şəhərlilərinə tutub deyir: "Ax, mənim qardaşlarım, yox olaydı o gün və o saat ki, mən vətəndən uzaqlaşdım, niyə mən bilmədim ki, siz bir belə dərdə düşər olacaqsınız? Niyə mən orada olmayaydım ki, sevgili qardaşlarıma əlimdən gələn qədər köməklik göstərib məzumlara təsliyyət verəydim! Ax! Bu sözləri yaza-yaza uşaq kimi ağlayıram, dəxi səbr edə bilməyib əvvəlinci dəmir yol qatarı ilə gəlirəm vətənə!"

Qarabağ əhalisindən vətən qardaşlarının halına yananların ikincisi Şuşa qalası şahzadələrindən prins Seyfulla Qacar cənablarıdır. Müşarileyh "Tifliski listok" qəzetinin 160-cı nömrəsinə bu məzmununda bir məktub göndərmiş:

"Cənab mühərrir, təvəqqə edirəm sizin sevgili qəzetizdə mənim bu məktubuma yer verəsiniz: sizin qəzetinizin 156-cı nömrəsində Şuşa əhvalatı xüsusunda belə yazılıb ki, guya Şuşada yanan evlərin biri də şahzadələrin evidir ki, müsəlmanlar haman evi dava mövqeyi etmişdilər. Mən qorxdum ki, bu xəbəri hərə bir cür başa düşə və bu səbəbdən mə'lum edirəm ki, şahzadələrin atası mərhum Bəhmən mirzə 1884-cü ildə vəfat edəndən sonra onun oğlanları başladılar yavaş-yavaş Qarabağdan hərə bir yana köçməyə. Çünki Şuşa şəhərində elə bir ləzzət yoxdur ki, insan orada qalsın, vaqəən Şuşa qalası ürək sıxan şəhərlərin ürək sıxanıdır, haman vaxtdan indiyə kimi şahzadələr vətəndən bilmərrə köçüb Rusiya dövlətinin hərbi qulluğunda xidmət etməkdədirlər. Əvvəl axır şahzadələrdən Şuşada bir ailə qalmışdı ki, o da şəhərdə əvvəl dəfə erməni-müsəlman davası düşən kimi köçüb Vladıqafqazda yaşayır. Sonra şahzadələrin evləri şəhərdə boş qalmışdı, onu da ki, yandırdılar və yandırandan sonra özləri üçün mövqə etdilər. Dəxi biz neyləyək?"

Müxlisiniz şahzadə Seyfulla Qacar

Bu gürcü milləti çox sırtıqdır. Hələ özgə işləri qalsın kənarda, indi də başlayıblar ki, biz istəmirik ruhani rəisimizi Rusiya hökuməti tə'yin eləsin, necə ki, indiyə kimi eyləyir, biz öz işlərimizi özümüz idarə eləmək istəyirik.

Aşkardı ki, Rusiya hökuməti də hər bir nağıl-məsələyə qulaq verən deyil və bu yavıq vaxtlarda gürcülər üçün genə irəliki sayaq ilə böyük xəlifə (ekzarx) tə'yin eləyib onlar üçün hədiyyə göndərmək istədi.

Sırtıq gürcülər də ki, əl çəkən deyillər. Bu günlərdə tamam gürcü keşişləri padşahın vəzirinə bir belə teleqram çəkdilər: biz eşidirik ki, bizə genə böyük xəlifə göndərsiniz. Baba, biz istəmirik, vallah, billah istəmirik, istəmirik, istəmirik.

Vaqəən gürcü milləti çox sırtıq milləttdi. Görüm nədən ötrü bu sözləri deyirdim? Hə... Deyirlər ki, Şamaxı və İrəvanın qovunu çox şirin olur, xülasə...

Bağışlayınız, başağrısı verdik.

Hop-hop

SÖHBƏT

"Lağlağı" ilə "Hərdəmxəyal"ın məbeynində

Lağlağı - Ay Hərdəmxəyal, axır sən bir bilici adamsan, mən bir işə lap məəttəl qalmışam: bir para adamlar var, hər nə söz söyləyirlər, yalan yainki doğru, camaat o saatda "bəli, ağa, bəli, ağa" deyib sözünü təsdiq edirlər. Vallah lap məəttəl qalmışam. Dünən mən də bunlara istədim ki, bir söz danışım, ağaların birisinin xilafı oldu, o saatda bir nəfər üstümə acıqlanıb dedi: pəs sən nə vaxt ağıla gələcəksən, nə üçün bir elə söz danışırısan ki, ağanın qəlbi bulansın? Ay Hərdəmxəyal, lap qupquru qurumuşam, keçən gün bir məclisdə idim, ağalardan bir nəfəri içəri girdikdə xələyiq sərəsimə "ağa, yuxarı, ağa, yuxarı" çığırışmağa başladılar, biçərə mən bunu görüb xəyal elədim ki, elə cümlə üçün belə ehtiram qoyulur. Belə ki, bu gün bir evə qonaq çağırılmışdım, içəri girdim, hər yerdə ki, boş yer gördüm, istədim oturam, dedilər "bala, bu yerin adamı vardır, gələcəkdir". Müxtəsər iki saat ağaların qabağında qəlyan kimi gərmiş etdimsə də bir yer göstərən olmadı, axırda ev sahibi qolumdan yapışıb çıxarıb mətbəxxanada oturdu. Qərəz, bu işə lap məəttəl qalmışam.

Hərdəmxəyal - ha, ha, ha... ey biçərə lağlağı yoldaş, mən başıma nə kül töküm, işin birini bilirsən, birini bilmirsən, hər sözü də açıb sənə deməyə cür'ət eləmirəm. Hərgah sözü gizləsəm, deyəcəksən bu Hərdəmxəyal heç bir zad bilmir. Amma desəm də, aşkar deyə bilmirəm, qulağına deyəcəyəm. Bax... İstəyirsən ki, işin yaxşı olsun... İndi başa düşdün, ya yox?! Bir də deyirsən ki, camaatın yalan sözünü doğru, mənim doğru sözümü yalan hesab edirlər. Əzizim, hərçənd sən az danışan adamsan, lakin taxsır özündədir. Gözüm nuru, heç darıxma, gəl mənim yanıma, əvvəl məni də sənə kimi qovalırdılar. İndi görürsən, sözüm nə dərəcədə kəskindir?! Lağlağı qardaş,

bu libası ki, sən geyibsən, sözün keçməz, hələ belə qalıbsan, şükür elə. Belə ki, mən başa düşüb tez libasıma təgyir verdim. Allaha şükür, özün şairsən, şe'r-me'r də deyirsən, niyə sən bilmirsən, Sə'di deyib: "Hər kera came parsa bini, parsa dan və nik mərdan kar." Sən istəyirsən həm canın rahat olsun, həm də sözün kəskin. Başına qoymusan bir verşok boyda börk, özün də şikayət edirsən ki, ayağıma durmurlar, sözüm keçmir. Bu aşkarlıqda sözün başa düşməsən, dəxi mən sənə nə deyim?

Hərdəmxəyal

HEÇ KƏSDƏN QORXMURAM

Mən dünyada heç bir kəsdən və heç bir şeydən qorxmuram: ilandan, əqrəbdən, əjdəhadan qorxmuram; itdən, qurddan, pələngdən, aslandan qorxmuram; divdən, əcinnədən, şeytandan və damdabacadan qorxmuram: amma bircə qurbağadan qorxuram: həmişə arxın kənarında və su içində bir qurbağa görəndə gecələr yuxlaya bilmənəm, axırı gedirəm qonşuluğumuzda Axund Molla Məhəmmədə dərdimi deyirəm. Molla Məhəmməd götürüb qələmi bir belə tilsim yazır:

$$\begin{array}{r} 22 \text{ q} \\ 9. . M \frac{\quad}{\text{mdm}} \quad \text{hhmm} \\ \\ 4 \text{ crk} \quad \quad \quad \text{r m} \\ \frac{\quad}{\text{bbb}} \quad \quad \quad \text{X} \\ \quad \quad \quad \text{d} \quad \text{c3n} \end{array}$$

Yazandan sonra həmin tilsimi axund öz əlilə tikir sağ çiyinə və deyir: hər vaxt ki, bu tilsim sənənin yanında, qurbağadan, bəlkə hər bir dərdü bələdan, vəba və taundan məhfuz olarsan, e'tiqadın möhkəm olar, sənə nə güllə batar, nə xəncər kəsər və nə od yandırar.

Bəli, qurbağadan savayı mən dünyada heç bir kəsdən və heç bir şeydən qorxmuram: nə dustaqxanadan, Sibirdən, dar ağacından, nə falaqqadan, döyülməkdən, söyülməkdən, nə topdan, tufəngdən, bombadan, nə nizədən, qəmədən, qılıncdan, nə padşahdan, qoburnatdan, nəçəlnikdən - xülasə heç bir kəsdən qorxmuram, amma bircə qaradovoydan qorxuram. Qaradovoy görəndə gözlərim qaralır, ayaqlarım titrəyir, başım gicəlir, rəngim qaçır, dilim tutulur və az qalırım özümdən gedəm. Bir də görürəm ki, qaradovoy mənə deyir: "paşol". Bu sözü eşitcək qanıram ki, qaradovoy mənə deyir "get", burada bir az ürəyim təsəlli tapır, nəfəsim açılır, sinəmin döyünməyi sakit olur və bir tövr özümü evimizə salıb deyirəm "arvad, mənə bir istəkan su ver".

Amma qurbağa və qaradovoydan savayı heç bir kəsdən və heç bir şeydən qorxmuram. Qorxmuram mən vüzərə və vükəladan, qorxmuram sərtib və sərhəngdən, qorxuram Müzəffərüd-dövlə, H ə ş ə m ə t ü d - d ö v l ə, Nüsrətüd-dövlədən, qorxuram Müzəffərül-mülk, Həşəmətül-mülk, Nüsrətül-mülkdən, qorxmuram Müzəffərüs-səltənə, Həşəmətüs-səltənə, Nüsrəttüs-səltənədən, qorxmuram Əmini-xəlvət, Əmini-divan, Əmini-nizam, Əmini-xaqandan, qorxmuram Nayibül-vüzərə, Müniül-vüzərə, E t i z a d ü l - v ü z ə r a, E'timadül-vüzəradan, qorxmuram Məliküt-tü-

car, Vəkilüt-tüccardan, amma... Amma konsulxana fərraşını bir yanda görəndə çox qorxuram: zalım oğlu zalım gözümü elə qorxudub ki, indi də yadıma düşəndə tüklərim biz-biz olur. Deyəsən elə bu saat gözümün qabağındadır. Bir dəfə küçədə mənə görüb əlindəki zoğal ağacını qaldırdı üstümə ki, mənə vursun, tez çağırıdım ki, xan, başına dönüm, mən ki, urus rəiyyətiyəm, mənə niyə vurursan? Rəfiq tez ağacını geyməsinin altına soxub başladı məndən üzr istəməyə və dedi: bağışla mənə, ay flani, mən elə bildim İran rəiyyətiyəm. Allaha dua elə ki, iranlı deyilsən.

Qərəz, qurbağadan, qaradovoydan və fərraşdan savayı mən heç kəsdən qorxmuram.

Mozalan

POÇTA QUTUSU

Göyçayda "İkinci Dəmdəməki"yə; Soruşursan ki, lüğətimizə baxıb "rüşvət" ilə "hədiyyə"nin mənasını və təfəvütünü sənə yazaq.

Rüşvət və hədiyyə lüğətimizdə bir mə'nanı bildirir, amma təfəvütü buradadır ki, rüşvəti polisə qulluqçularına verirlər, amma hədiyyəni mollalara.

Gəncədə "Xoruldayan" imzasilə kağız göndərəne: çap olunmayacaq.

Naxçıvanda "Tikan"a: çap olunmayacaq.

Bakıda "Başibəlalı"ya: çox uzun-müşərrəf olursan, çap olunmayacaq.

Bakıda "Soxulcan"a: bir az səbr elə.

Göyçayda "Xəbərçi"yə: özün Tiflisə gəlib əhvalatı nağıl eləsən, bəlkə çap edək.

Bakıda "Hərzəkar"a: bəndəni mütrüb məclisinə dəvət edirsiniz, çox razıyam, amma Şamaxı ki, Bakıdan yavıqdır, fürsət tapsam, Şamaxıya gedərəm.

Bakıda Əbdülbaqi Məmmədova: ürəyini sıxma.

Vladiqafqazda "Sırtıq" imzasilə yazana: yazqılarınız təmamen çap olunacaq, bir az səbr lazımdır.

Müdir və baş mühərrir: **Cəlil Məmmədquluzadə**


E'LAN

Ərəbdə, farsda, türkdə bir çox mə'lumatım var, tilsimatın hər növünə bələdəm. Tələbə qəbul edirəm öz mənzilimdə. Həqqi-tədris: hər tələbədən gündə bir çörək, bir piyalə bəkməz, iki girvənkə kömür, ayda altı abbası da pul.


Adres: Bakı- Karvansaray, nömrə 7, telefon 482.

Müfəxxərül-üləma

"Qeyrət" mətbəəsində çap olundu.



Mülkədar və əkinçi



Mülkədar və əkinçi
Ay ağa, başına dolanım, ta niyə şıllaq atırsan?
Mən ki sənə xörək verirəm.